

Rəşid Behbudovun 100 illik yubileyi qeyd olundu

Respublika ictimaiyyəti dekabr ayının 14-də dönya-nın əfsanəvi müğənnisi Rəşid Behbudovun anadan olmasına 100 illik yubileyini təntənə ilə qeyd etdi.

Rəşid Behbudovun müğam məktəbinin nümayəndəsi olan atası, Məcid Behbudov 1873-cü ildə Şuşada anadan olmuşdur. O, 1904-cü ildən Qafqazda, Yaxın Şərqi ölkələrində ifaçılıq fealiyyəti ilə məşğul olur və 1910-cu ildə Gürcüstana köçür. Müğam və xalq mahnları-nı meharətlə oxuyan müğənni bir sıra mahni və mügamlarını Riqada və başqa şəhərlərdə vala yazdırır. Qi-saca desək, dövrünün görkəmli müğənnisi bütün ömrünü milli musiqimizin tərəqqisine həsr etmişdir.

Rəşid Behbudovun Tiflis-də uzun zaman qadın klubu-nun rəhbəri olan anası Firuzə xanım Vəkilova isə maarifçilik fealiyyəti ilə tanınır. Tiflisdə onun səyi ilə musiqi, dram və başqa dərnəklər açılır. Bu

fealiyyəti ilə Firuzə xanım həmin şəhərdə yaşayan azərbaycanlılar arasında çox yüksək şöhrət qazanır. Gələcək müğənni də belə istedadlı insanların ailəsində dünyaya göz açır. Bəli, Behbudovlar ailəsində hökm sürən mədəni mühit, dramatik teatr tamaşaları, konsertlər balaca Rəşidin formalaslaşmasında xüsusi rol oynayır. Gələcək sənətkarın müxtəlif xalqların musiqisinə olan məhəbbətinin kökləri də elə buradan qaynaqlanmışdır. O, böyük həvəsle əvvəlcə skripka çalmayı öyrənir, sonra Şərqi və Qərb musiqi mədəniyyətinə yiyələnir. 16 yaşında olarkən anasını, 30 yaşında isə atasını itirir. Anasına böyük ehtiram əlaməti olaraq C.Cahangirovun «Ana» mah-nisində «Könlünün o həzin laylasına qurbanam» sözləri niçə, elə həzin və mülayim səslə ifa edir ki, hər kəsin ürəyini riqqətə gətirir.

Rəşidin atası sağlığında oğlunun nadir səsini, mü-kəmməl duyuq qabiliyyətini,

musiqi yaddaşını nəzərə ala-raq ona xalq vokal janrıının in-cəliklərini öyrədir. Rəşid orta məktəbi bitirib Dəmir Yolu Texnikumuna daxil olur. O burada «Teo-caz» ansamblını təşkil edir. Tiflisdə «Müşte-yid» parkında çıxışından sonra dinleyiciləri arasında geniş şöhrət qazanır. Mühərribənin ağır illərində Rəşid Behbudov «Arşın mal alan» filmində də-vət alır. Bu film-operatta dün-yanın 60-dan çox ölkəsində milyonlarla insanlar tərəfin-dən izlənilir. 1945-ci ildə isə filmin yaradıcıları, o cümlə-dən Rəşid Behbudov dövlət mükafatına layiq görülürler.

Rəşid Behbudovun sonralar milli Azərbaycan kinomo-toqrafiyasının inkişafında xid-mətləri tekce «Arşın mal alan» operettası ilə bitmir. Bir sira filmlərə və film-konsertlə-rə çəkilir. 1946-ci ildən sonra M. Maqomayev adına Azərbaycan Dövlət Flarmoniyasının solisti kimi yüzlərlə ölkə və şəhərlərdə Azərbaycan milli musiqi mədəniyyətini yük-

sək səviyyədə təbliğ edir. 1950-ci illərdə onun konsert marşrutunun və mahnılarının «Coğrafi diapazonu genişlənir. Məsələn, Bolqarıstan, Al-baniya, Macaristan, Avstriya, İtaliya, Finlandiya, Çin, Hindistan, Öfqanistan, Misir, İraq, Sudan, Livan və Latin Amerikası ölkələrinə və çox-sayılı şəhərlərə qədər genişlənir və daha böyük şöhrət qazanır.

Bu nəhəng sənətkar 1966-ci ildə Bakıda yaratdığı Dövlət Mahnı Teatrına 30 il-dən artıq rəhbərlik edir və teatr 52 ölkənin 186 şəhərində qastrol səfərində olur. Teatr bu gün də ölməz sənətkarın adını daşıyır.

Rəşid Behbudovun əməyi dövlət tərəfindən yüksək qiymətləndirilir. O, Sosialist Əməyi Qəhrəmanı, SSRİ və Azərbaycan Respublikasının Dövlət mükafatı laureati, iki Lenin Ordeni, Qırmızı Əmək Bayrağı və Xalqlar Dostluğu ordenləri ilə təltif edilmiş, Dağlıstan xalq artisti, Gürcüstan

əməkdar incəsənət xadimi ki-mi fəxri adlara layiq görülmüşdür. Uzun illər Azərbay-can Ali Sovetinin deputati olmuş, 3 çağırış SSRİ Ali Sovetinə deputat seçilərək Azərbaycanı təmsil etmişdir. Bü-tün dünyada tanınan vətən vurğunu 1989-cu ildə Qara-bağda davam edən hadisə-lərdən sarsılır. Bu sarsıntılar səhhətini ağırlaşdırır və o, Moskva şəhərində həyatla vi-dalaşır.

Lakin vəfatından sonra da Rəşid Behbudov bir kino akt-yoru, bəstəkar və el mahnı-la-rının ecəzkar ifaçısı kimi nə-sillərin yaddaşına köcmüş, unudulmaz, əbədiyəşar və dəyərdən düşməyən bir insa-na چəvrilmişdir.

El sənətkarının 100 illik yubileyini keçirmək haqqında ölkə başçısı, cənab İlham Əliyev sərəncam imzalamışdır. Bu sərəncam cənab Prezidentin böyük sənətkara yüksək ehtiramının və Azərbay-can mədəniyyətinə olan qay-ğışının parlaq təzahüründür. Sərəncamla əlaqədar res-publikanın hər yerində böyük sənətkar bir daha xatırlanmış, yubileyə həsr edilmiş tədbirlər keçirilmişdir.

Nadir ATAKİŞİYEV.

Tanınmış həmyerlilərimiz

Tariximizin açarı

Bu gün təqdim etmek istədim şəxs Azərbaycanın görkəmli alimi, tarix elmləri doktoru professor, respublikada arxeologiya sahəsində ilk elmlər doktoru, AMEA-nın müxbir üzvü Qara Məmməd oğlu Əhmədovdur.

Qara Əhmədov 1928-ci ildə Qəbələ (o vaxtlar Qutqaşın) rayonunun Çarxana kəndində dünyaya göz açmışdır. Arxeologiya elminə olan marağı onu 1944-cü ildə Bakı Dövlət Universitetinin tarix fakultəsinə getirib çıxartmışdı. Hələ tələbə ikən onun ilk elmi işi nəşr olunmuşdur.

Bakı Dövlət Universitetinin aspiranturasını bitirdik-dən sonra 1952-ci ildən 2003-cü ilədək Tarix institutunda səmərəli elmi fəaliyət göstərmişdir.

Respublikamızda arxeologiya elminin inkişafı sahəsində böyük elmi-təşkilatı iş aparan Q. M. Əhmədovun, eyni zamanda arxeoloq kadrlarının yetişməsində mühüm xidmətləri olmuşdur.

Q. M. Əhmədov arxeologiyaya dair neçə-necə monografiyanın və yüze yaxın

elmi məqalənin müəllifidir, elmi-kütłəvi kitabları var.

Görkəmli tarixçinin əsərləri respublikamızdan kənarlıarda da çap olunmuşdur. Alim "Orta əsr tarixi öcerkləri", "Azərbaycan tarixi", "A-zərbaycanın orta əsrlər arxeologiyası" və "Arxeologiya" kitablarının yazılıması və redakte olunmasında yaxın-dan iştirak etmişdir.

1979-cu ildə Qara Əhmədovun yazılı qaynaqların məlumatı cəlb olunmaqla, arxeoloji qazıntılarından əldə edilmiş materialların təhlili əsasında yazdığı "Orta əsr Beyləqan şəhəri" adlı monoqrafiyası işq üzü gördü və bu sanballı tədqiqat əsəri orta əsr Azərbaycan şəhərinin öyrənilməsində arxeologiyanın əhəmiyyətini əyani nümayiş etdirdi.

Ömrünün son iyirmi ilində tədqiqatları qədim Qəbələ şəhəri ilə əlaqədardır. Qəbələdə (Qutqaşında) 1980-ci ildən tarix-diyarşunaslıq muzeyi yarandığı vaxtdan digər alımlarımız kimi Qara müəllim də bizimlə daim təmasda olmuşdur. Muzeyimizdə arxeoloji materialların təbliği və tədqiqi işində ya-

xından iştirak etmişdir.

Muzeyde onun elmi əsərləri ilə bağlı qədim Qəbələ arxeoloji qazıntıları zamanı tapdıgi dörd mindən artıq nadir eksponatlar qorunur və nümayiş etdirilir. Bu eksponatlardan kirəmitlər, bişmiş kərpiclər, daş sutunaltılığı, tunc çiraqlar, dəmir ox ucluqları, nizə ucluqları, bıçaqlar, qadın bəzək əşyaları, təsərrüfat küpü, müxtəlif növ qablar, antik dövlətlərin pulları və yerli gümüş pullar, şirli gil qab nümunələri, balaqlıqlığı, şüşə qablar və müxtəlif bəzək əşyalarını sadalamaq olar.

Beləliklə Qara müəllim 75 illik ömrünün 50 ildən çoxunu öz elinə-OBASINA, vətəninə xidmətə həsr etmişdir. Öz tarixini, soy köküni arayıb axtarmaq üçün bu 50 ilin bəlkə də 30—40 ilini hamı kimi isti evində, ailəsi ilə birlikdə deyil, açıq havada, toz torpaq içərisində, çadırlarda keçirməli olmuşdur. Bu da Qara müəllimin öz işini, pəsəsini ürəkdən sevməsini bir daha sübut edir.

Muzeyimizdə alimin dai-mi sərgisi fəaliyyət göstərir. Bu sərgidə həmyerlimizin kitabları və fotosəkilləri nümayiş etdirilir.

Ağgül İmranqızı, rayon tarix-diyarşunaslıq muzeyinin əməkdaşı.

Məktəblinin tarixə mahabbəti

Vətən məhəbbəti insanın canında, qanında hər zaman coşur-çağlayır. Vətəne, xalqa məhəbbət insan özünü dərk edən andan biruzə verir. Bu, belə de olmalıdır. Çünkü, in-san vətəni ilə, vətənin tarixi ilə tanınır, fəxr edir. Bu mə-həbbət hər kəsədə güclü olma-lıdır ki, vətənin hər parçasına diqqət və qayğı ilə yanaşın. Belə kəslər usaqlıqdan mə-həbbətlərin müxtəlif yollarla biruzə verirlər: Novruz Səfərov kimi.

Novruz şəhər 3 sayılı tam orta məktəbin V^b sinif şagirdidir. Bildiyimiz kimi məktəblilər hər zaman muzeyimizi ziyan-rot edirlər. Novruz da dəfələr-le muzeyimiz gəlmış və vətən tarixinə məhəbbətinin, mara-ğının gücünə onda rəssamlıq hissələrinin oyanmasına səbəb olmuşdur. İlk dəfə mu-zeydə gördüyü hər bir eksponatı yaddaşına həkk etmiş və rəsm vərəqinə köçürərək ma-raqlı əsərlər yaratmışdır.

Novruz əl işini 2013-cü ildə muzeyimizə bağışlamışdır. O zaman Novruz III sinifdə oxuyurdu. Muzeyin ekspozisiyasındaki sənduqə qəbir, XIX əsər aid qılınc, saxsı qab parçaları və s. onun o qədər

diqqətini çəkmişdir ki, bütün bunları öz qəlemiyle təsvir etmişdir. Onun bu işi «Muzey eksponatları» adlanır. Artıq xeyli müddətdir ki, bu əsər daimi sərgidə nümayiş olunur.

Bu günlərdə Novruz ikinci yeni bir əsərini muzeyimizə bağışladı. Azərbaycan xalqının qıruru, millətin himayədarı, maarifçi, xeyriyyəçi, ictimai xadim Hacı Zeynalabdin Tağıyevin portretini muzeyimizdə görən, onun barəsində xeyli tarixi məlumat toplayan Novruz bu insana qarşı mə-həbbətini rənglərin dili ilə bir daha sübut etdi. Bu gün onun yaratdığı həmin əsər bizim muzeyimizdədir. Uşaq qəlibi ilə bu eksponatlara xüsusi olaraq yanaşan Novruz nəticədə muzeyimiz üçün dəyərlə, maraqlı əsərlər yaratmışdır. Hal-hazırda məktəblinin hər iki əsəri daimi sərgidə nümayiş olunur.

Əsərlərə baxanda deyi-rəm: əhsən sənə, Novruz! Sənin tariximizə olan məhəbbətin həqiqətən tükənməzdır. Qoy bu məhəbbət sənin ürəyində həmişə belə qalsın, kök salınsın.

Ciçək MİRZƏYEVA.